

Səngəçal-dəniz-Duvanni-dəniz-Xara-Zirə adası yatağıının məhsuldar horizontlarının laydaxili rejimləri və kollektorluq xüsusiyyətləri

R.R. Kazımov
"28 May" NQÇ

e-mail: receb_k@yahoo.com

Açıq sözlər: laydaxili, məsaməlik, karbonatlılıq, gillilik, horizont, təzyiq vektorları.

DOI:10.37474/0365-8554/2021-6-7-65-69

Внутрипластовые режимы и коллекторские особенности продуктивных горизонтов месторождения Сангачал-дениз-Дуванны-дениз-Хара-Зира адусы

R.R. Kazımov
NQÇ "28 May"

Ключевые слова: внутрипластовый, пористость, карбонатность, глинистость, горизонт, векторы давления.

Рассмотрены внутренние режимы пластов и коллекторские особенности V, VII и VIII горизонтов месторождения Сангачал-дениз-Дуванны-дениз-Хара Зира адусы. В результате исследований кернов, отобранных из глубин 1700–5750 м, проанализированы литолого-коллекторские характеристики пород, показаны интервалы изменения значений параметров. При этом проанализированы внутрипластовые режимы продуктивных горизонтов, установлены зависимости начального пластового давления от гидростатического и давления насыщения. С учётом вышеизложенной информации были разработаны 3D-модели глубинного строения структуры СДХЗ (по VII горизонту), установлено соответствие направления векторов структурной формы исследуемой площади.

Intrastratal regimes and reservoir properties of productive horizons in Sangachal-deniz-Duvanny-deniz-Khara-Zira adasy fields

R.R. Kazımov
"28 May" OGPD

Keywords: intrastratal, porosity, carbonate content, clay content, horizon, pressure vectors.


The paper reviews the intrastratal regimes and reservoir properties of V, VII and VIII horizons in Sangachal-deniz-Duvanny-deniz-Khara-Zira adasy fields. As a result of studies of core samples taken from 1700–5750 m depth, lithological-reservoir characteristics of the rocks have been analyzed, the changing intervals of parameter values shown as well. Therefore, intrastratal regimes of productive horizons have been analyzed, the dependence of initial formation pressure on hydrostatic and saturation pressures specified. Considering all mentioned above, 3D models of deep structure of SDKH2 (by VII horizon) field have been developed, corresponding vector directions in structural form of studied area defined as well.

Bakı arxipelaqının ən böyük yataqlarından olan Səngəçal-dəniz-Duvanni-dəniz-Xara-Zirə adası (SDXZ) 1950–1951-ci illərdə dərinlikləri 20–25 m olan xəritalma qüyularının qazılması nöticəsində aşkar edilmişdir [1–6]. SDXZ yatağı braxiantiklinal quruluşa malik olub, şimal-qərb-dan cənub-sərq istiqamətində uzanır (şəkil 1).

Ümumilikdə SDXZ yatağının kəsilişində neft və qaz-kondensat tipli V, VII və VIII horizontlar kəşf edilmiş və onların blokları daxilində sərhədləri müəyyənləşdirilmişdir.

Xüsusən, V horizont litoloji tərkibinə görə bir çox lay-kollektorlardan ibarətdir. Horizontun qalınlığı 2 m-dən 5–7 m intervalında dayıdır; bəzi hallarda isə qalınlıq 10–12 m-ə çatır [7, 8]. Laylar üç sərbəst qumlu-alevrolit tabaqadər cəmləşir və gil qatı ilə bir-birindən ayrıılır. V horizont daxilində qumluqluq $\dot{S}mQ$ -dan CŞ istiqamətdə artır və Səngəçal-dəniz sahəsində V horizont gilləşərək neft-qazlılıq baxımından praktik əhəmiyyət kəsb etmir. CŞ istiqamətində – Duvanni-dəniz sahəsində horizontun kəsilişində sonayə əhəmiyyətli neft-qazlılıq malik olan kollektorlar aşkarlanmışdır. Belə ki, kollektorluq xüsusiyyətinə görə V horizont Xara-Zirə adası sahəsində ən yaxşı göstəriciyə malikdir.

VII horizontun qalınlığı Səngəçal-dəniz sahəsindən Duvanni-dəniz istiqaməti boyunca kəsilişdə yeni qumlu-alevrolit layların hesabına artır və bu cyni zamanda horizontun effektiv qalınlığının artmasına da səbəb olur. Sonradan Xara-Zirə adası istiqamətində qumlu-alevrolit layların sayıının azalması, qalınlıqlarının isə artması fonunda horizontun ümumi qumluluq faizi çoxalır. Nöticədə



Şəkil 1. SDXZ yatağının struktur quruluşu

VII horizonut kəsilişində səxurların litoloji-faşal xarakteri və səxur dənələrinin növbələşməsi yaşlılaşdır, qumların böyük dənəliliyi nisbatən artıvə kollektor xassaları yaxşılaşdır.

VIII horizon strukturun ŞmŞ qanadlarında (II, III, IV, V, VI və VII blokları) qaz-kondensat yüksəm ilə səcidiyalanır. VIII horizonda layların yatım istiqamətində bloklar daxilində qazla doymus effektiv qalınlıq artır. Bloklar daxilində qaz-su kontaktı yalnız VI blokda müşayyanlaşdırılmışdır.

SDXZ yatağının səxurlarının məhsuldar horizontlar üzrə litoloji-kollektor xüsusiyyətləri əsasən axtarış-kəşfiyyat quyularından götürülmüş səxur nümunələrinin analizlərinin natüraloruna əsasən müyyəyin edilmişdir [9]. Səxur nümunələ-

ri kəsilişin 1700–5750 m intervalında mövcud olan məhsuldar horizontları şəhər edir. Alınmış nüticələrdən malum olduğu kimi V, VII və VIII horizontlar üzrə gilliliyin qiymətləri ümumilikdə 6.2–49.1 % intervalında dəyişir, parametrin orta qiyməti, uyğun olaraq, 23.1; 24.6 və 18.8 % təşkil edir.

Gilliliyin paylanması V, VII və VIII horizontlar üzrə bir maksimumdan ibarətdir və müvafiq olaraq, V horizon üzrə – 15–20 %, VII horizon üzrə – 20–25 % və VIII horizon üzrə – 15–20 % intervallarında dəyişir.

Analiz olunmuş qumlu-alevrilikli səxurların karbonatlığı 2.5–36 % arasında dəyişir, orta qiymətlər isə uyğun olaraq, 12.5; 13.8 və 11.3 %-ə barəbar-

Cədvəl 1

Horizont	Blok	Neft-qaz yüksəminin tipi	Orta dərinlik, m	Başlangıç lay təzyiqi, MPa
V _{lit}	V	QK	3170	37.0
VI	»	»	3420	40.1
XIII ₁	»	»	5200	58.8
V _{əm}	V	QKN	2965	36.0
VI	NQK	3395	38.9	
VII ₁	QK	5180	58.6	
VII ₂	»	5320	60.0	
XI ₁	QKN	1880	22.8	
XIII ₂	QK	5340	50.2	
V _{əh}	IV	N	3155	37.0
V	QKN	3185	37.7	
VI	»	3315	40.1	
VII ₁	QK	5215	58.9	
VII ₂	»	5260	59.4	
XII ₁	QKN	2170	25.7	
XIII ₃	N	5380	60.6	

dir. Lakin karbonatlığın horizontlar üzrə paylanma ayrırları bir modal formalıdır və natiçoların 35 %-dan çoxu 8–12 % intervalında comlomlanmışdır.

Məhsuldar horizontların məsəməliyinin qiyməti 2.3–34.2 % arasında dəyişir və orta arifmetik qiymətləri, uyğun olaraq, 12.4; 13.2 və 15.9 % təşkil edir. Məsəməliyin paylanması iki maksimumdan ibarətdir. Birinci maksimum 3–9 %, ikinci isə 15–23 % intervallarında uyğun görür.

Yatağın uzun müddət işlənilmesi zamanı təyin edilmişdir ki, başlangıç lay təzyiqi həm yataq daxilində, həm də ondan kömək hidrostatik təzyiqdən yüksəkdir [9–11]. Belə ki, V horizontda lay təzyiqinin hidrostatik təzyiqdən yüksək qiyməti 6 MPa təşkil etmişdir (cədvəl 1).

Yatağın şimal-sərqi qanadından VII horizont üzrə başlangıç lay təzyiqi hidrostatik təzyiqdən 6 MPa-dan yüksək olmuşdur. Bu və digər məşhədələr VII horizont üzrə II, III, IV, blokların daxilində işlənənənin ilk mərhələsində lay təzyiqinin dəyişməzdir və dəyişməz olmasının burada elastik subsəq rejimini olduğunu göstərir. VII horizont üzrə neft-qaz kontaktu yatağın 1 blokunda 3661 m, VI blokunda isə 3800 m dərinlikdə təyin edilmişdir. Neft-qaz kontaktlarının mütləq dərinlikləri qaz quyularının (23, 37, 35 və 41 N-lı quyular) süzgəcərinin aşağı və neft quyularının (qaz quyularına on yaxın) süzgəcərinin yuxarı dərinliklərinə orta qiymətləri kimə qəbul edilmişdir. Bu dərinliklərdə başlangıç lay təzyiqləri, uyğun olaraq, 47 və 48.5 MPa hesablanmışdır. Qaz paşağının orta dərinliyi 1 blokda 3280 m, VI blokda isə 3750 m olduğunu nəzərə alsaq, başlangıç lay təzyiqi, uyğun olaraq, 46.2 və 48.4 MPa olacaqdır. VII horizont bloklar daxilində yatım dərinliyinin orta qiymətlərinə uyğun lay təzyiqləri cədvəl 2-də verilmişdir.

VIII horizontun başlangıç lay təzyiqi həm dərinlik manometri, həm də quyuağı təzyiqin bərpa olunması qiymətinə əsasən təyin edilmişdir. Bununla yanaşı istismar prosesində quyuları cari lay təzyiqi dərəcələndirilir.

Başlangıç lay təzyiqləri təyin edilmiş quyuların məlumatlarından istifadə edilərək, bloklar üzrə qazlılıq sahəsinin orta dərinliyinə gətirilmiş təzyiqlər görə hesablanmışdır (cədvəl 3).


Yuxarıda göstərilən məlumatlar nəzərə alınmaqla, SDXZ strukturunun dərinlik quruluşunun (VII horizont üzrə) və yatağın ayrı-ayrı blokları arasında laydaxili təzyiq vektorlarının istiqamətinin 3D modelləri tərtib edilmişdir (şəkil 2, 3). Modelləri qurarkən, məkan bağlantısı olaraq, struktur blokların mərkəzlərinin ortalaşma (razi) və dərinlik

Cədvəl 2

Blok	Dərinlik, m	Başlangıç lay təzyiqi, MPa
I	-	3280
	4395	46.2
II	4482	52.6
III	4330	53.4
IV	3592	45.0
V	3682	39.6
VI	-	40.0
	3750	48.4
VI ₁	3950	49.6
VII ₁	-	5380
VII ₂	5780	-
VII ₃	5680	-
VII ₄	-	3002
VII ₅	3503	37.8
XII ₁	2442	31.0
XII ₂	2400	30.5
XII ₃	-	2405
XII ₄	2855	31.6
XII ₅	-	34.0

Cədvəl 3


Blok	Kategoriya	Orta dərinlik, m	Başlangıç lay təzyiqi, MPa
II	C1	4480	49.5
III	C1	5365	57.9
IV	B	4865	56.4
V	B	4515	52.9
VI	B	4925	56.6
VII ₁	C1	5180	57.3



Şəkil 2. SDXZ yatağının struktur modeli

boyu ortalaması üsul ilə) koordinatlarından istifadə olunmuşdur [12]. Eyni prinsip laydaxili təzyiq vektorlarının istiqamətləndirme modelini qurmaq üçün tətbiq edilmişdir.

Tərtib edilmiş modellərdən belə qənətə gəlmək olar ki, VII horizontda ölçülümiş başlangıç laydaxili təzyiq vektorlarının istiqaməti sahənin struktur formasına kifayət qədər uyğundur və başlangıç laydaxili təzyiq sahəsinə fəza davamlılığını göstərir. Tədqiqat sahəsinin uzununa və eninə



Şekil 3. SDXZ strukturunun ayrı-ayrı blokları arasındaki İaydaxılı tözyiq vektorlarının istigamət modeli

qırılmalarla mürekkebleşməsinə baxmayaraq, bu mürekkebleşmələrin başlangıç laydaxili təzyiqlərin vektor istiqamətində nəzərə çarpaqça təsir yoxdur (əsasən VII horizont hüdudlarında) (şəkil 3).

Eyni zamanda strukturun tətək hissəsindən pe-

riferik qanadlar istiqamətinə tərəf başlanğıc laydaxili təzyiqlərin paylaşılması göstərilir (bax: şəkil 3). Bu fakt qalıq çıxarılabilən karbohidrojen chiyatlarının sonrakı işlənmə mərhələsində möhsuldar horizontları suvurma zamanı nəzərə alınmalıdır.

Ədəbiyyat səyahisi

- Алигаде А.А. и др. Геология нефтяных и газовых месторождений Азербайджана. – М.: Недра, 1966. 315 с.
 - Гисанов А.Б., Аббасов Э.Ю., Мамедова Д.Н. Геолого-геофизическая изученность разреза ПТ Южно-Каспийской впадины (некоторые вопросы прогнозной оценки осадочного комплекса) // Lambert Academic Publishing. 2017. 109 с.
 - Рахматов Р.Р., Султанов Л.А., Наджаф-Кулиева В.М., Ганбарова Ш.А. Оценка перспектив нефтегазоносности ПТ нижнего плюнона мелководной зоны Абшеронского полуострова и Бакинского архипелага по комплексным данным геолого-геофизических исследований // Рассохинские чтения: матер. междунар. семинара. – Ухта: ТУ, 2013, ч. 1, с. 40-41.
 - Бабаев М.С., Султанов Л.А., Ганбарова Ш.А., Алиева Т.А. О результатах петрофизических исследований отложений продуктивной толщи нефтегазоносных площадей Бакинского архипелага // Известия вузов Азербайджана, 2014, № 2, с. 7-12.
 - Гурбанов В.Ш., Султанов Л.А., Валиев С.А., Бабаева М.Т. Литотолого-петрографические и коллекторские характеристики мезокайнозойских отложений северо-западной части Южно-Каспийской впадины // Вестник ИПУ. Геология. Нефтегазовое и горное дело, 2015, т. 14, № 17, с. 5-15.
 - Гулиев И.С., Шихалиев О.А., Фейзуллаев А.А., Кочарлы Ш.С. К концепции геолого-разведочных работ по подготовке ресурсов углеводородов в Азербайджане // Азербайджанское нефтяное хозяйство, 2014, № 9, с. 8-15.
 - Кочарлы Ш.С. Проблемные вопросы нефтегазовой геологии Азербайджана, Баку, 2015, 278 с.
 - Yusifov X.M., Aslanov B.S. Azərbaycanın neftli-qazlı hövzələri. – Bakı: "Mars Print" NPF, 2018. 324 s.

AZƏRBAYCAN NEFT TƏSƏRRÜFATI

Азербайджанское Нефтяное Хозяйство / Azerbaijan Oil Industry

06-07'2021

9. Юсифов Х.М. Обоснование нефтегазоносности глубоководных мезозойско-кайнозойских отложений Азербайджана. Баку, 2013, №1, с. 5-13.
 10. Lapidus A.L., Kerimov V.Yu., Mustaev R.N., Movsumzade E.M., Zakharchenko M.V. Caucasus Maykopian kerogenous shale sequences: Generative potential // Oil Shale, 2018, vol. 35, iss. 2, pp. 113-127.
 11. Caineng Zou. Unconventional Petroleum Geology. 2nd ed. – Amsterdam: Elsevier, 2017. 500 p.
 12. Hasanov A.B., Ganbarova Sh.A. Factors proving the oil and gas potential of terrigenous reservoirs at great depths in the Baku archipelago. TAIT, 2021, No 2, pp. 6-12.

References

- Alizade A.A. i dr.* Geologiya neftyanikh i gazovykh mestorozhdeniy Azerbaidzhana. – M.: Nedra, 1966, 315 s.
 - Gasanov A.B., Abbasov E.Yu., Mamedova D.N.* Geologo-geopohicheskaya izuchenost' razreza PT Yuzhno-Kaspiskoy vpadiny (nekotorye voprosy prognoznoy otsenki osadochnogo kompleksa) // Lambert Academic Publishing, 2017, 109 s.
 - Rakhmanov R.R., Sultanov L.A., Nadz-haf-Kulieva I.M., Ganbarova Sh.A.* Otsenka perspektiv neftegazonosnosti PT nizhnego pliotsena melkovodnoy zony Absheronskogo poluostrova i Bakinskogo archipelaga po komplekix dannym geologo-geopohicheskikh issledovanij // Rassokhinskie chteniya: mater. mezdunar. seminara. – Uchta, UGTU, 2013, ch. 1, s. 40-41.
 - Babaev M.S., Sultanov L.A., Ganbarova Sh.A., Aliyeva T.A.* O rezul'tatakh petrofizicheskikh issledovanij otlozhenii produktivnoy tolshchi neftegazonosnykh ploschadey Bakinskogo archipelaga // Izvestiya vuzov Azerbaidzhana, 2014, No 2, s. 7-12.
 - Gurbanov V.Sh., Sultanov L.A., Valiev S.A., Babaeva M.T.* Litologo-petrographicheskie i kollektorskie kharakteristiki mezokaynozoiskikh otlozhenij severo-zapadnoy chasti Yuzhno-Kaspiyskoy vpadiny // Vestnik PNIPU. Geologiya. Neftegazovoe i gornoe delo, 2015, t. 14, No 17, s. 5-15.
 - Guliev I.S., Shikhaliev O.A., Feizullaev A.A., Kocharli Sh.S.* K kontseptsii geologo-razvedochnykh rabot po podgotovke resursov uglevodorodov v Azerbaidzhane // Azerbaidzhanskoe neftyanoe khozaistvo, 2014, No 9, s. 8-15.
 - Kocharli Sh.S.* Problemye voprosy neftegazovoy geologii Azerbaidzhana, Baku, 2015, 278 s.
 - Usifov Kh.M., Aslanov B.S.* Azərbaycanın nefli-gazlı hovzeleri. – Bakı: Mars Print NPF, 2018. 324 s.
 - Usifov Kh.M.* Obosnovanie neftegazonosnosti glubokovodnykh mezozoisko-kaynazoiskikh otlozheniy Azerbaidzhana, Baku, 2013, No 1, s. 5-13.
 - Lapidus A.L., Kerimov V.Yu., Mustaev R.N., Movsumzade E.M., Zakharchenko M.V.* Caucasus Maykopian kerogenous shale sequences: Generative potential // Oil Shale, 2018, vol. 35, iss. 2, pp. 113-127.
 - Caineng Zou.* Unconventional Petroleum Geology. 2nd ed. – Amsterdam: Elsevier, 2017, 500 p.
 - Hasanov A.B., Ganbarova Sh.A.* Factors proving the oil and gas potential of terrigenous reservoirs at great depths in the Baku archipelago. TAIT, 2021, No 2, pp. 6-12.

AZƏRBAYCAN NEFT TƏSƏRRÜFATI

Азербайджанское Нефтяное Хозяйство / Azerbaijan Oil Industry

06-07'2021

69